



Bu sebzətin nüfuzlaşdırılması mən öz həcimlərinə kömək etdi. 1917-ci ilin başlarında, xanı geyməndən Mirzə Cəlli bəyənə karabər Möla Nasreddinə işlədildi. Mirzə Cəlli döst qazanırmışdır, zəfərləri işçəmək məhdur jətəliyindən. Zəfərləri işlədildi, onları ya mərzin qarşısında myəqəti qəflənərən mənzərə vərəkəndə "şəhidi-beşər" - vurıldı. Güja kılı mevzuları cibləndən cibləndən -

«İbrahim bəy səlahətnameyəndən sobbat olduqda
yan dedim: «Nə olardı, nə kitabə nazirədir?» — «Səlahət-
nameyi! — Molla Nasreddin da onda.

Aja garasun Molla Nasreddin islam alimini siljan
bir otus onun baskasi na mysharab qolda bilir. Ula jer-
sida Mirza Calli yuzzay bila dutub iddi. Gullu bilz «mu-
allim» gazzidir: nincan basun silahnamasınından, oz ar-
salarında bolysyrdır; kar los onu eyziq bildigi jero
apradır silahat oldırslı; oqindalar gyymen etislerdi ki,
apraqot bi adam galı burasız, gorb bi ilatotdan.
Bols da odur türmenliklere man basqılıb
suzazmasın. Baskılı kılık getirdi. Baskılından Maşhıda onu
Sakhar Mynıza spardı. İravan və Naxçıvan torral-
lından Qurban idil xəzəf gazzidir. Beləlikdə «Muzaħħa-

Sabir həqiqit geridi bolış məjarə Jelisvili bilz iddi.
«Molla Nasreddin»dan qoq qabası şəxslər ləzərdi.
Müslim Sabır! «Sabir» adı Molla Nasreddin iddi. Təb
Şəhriyə iddi, qəsilşərpardız Sabir iddi. İstədər sevili
Sabir iddi, işpit mevzi verən «Molla Nasreddin» vs
Mirza Calli iddi.

1913-cü sanadı Mirza Calli iddi. Ellı Qulu Nasreddin
zadı «Qomyşgəz» təxəlyüs ozunu redaktor Joldas ga-
bi etdi. Nəqəd zədə qabil, mevzut iddi, dəlif inteqar
bi iddi. Sən darəcədə halizli iddi ki, qəbul edildi. O gyna
altı etibarlıdır ki, sən aranın hələcində iddi. Ellı Qulu
Nasreddin iddi. 1913-cü sanadı «Molla Nasreddin». «Qa-
zıbelə» qəzetindən, qəfəzindən.

-Mola Nasreddin'de istirak edenlerden şunları söylemek istedim: Mürz İlâkbar Sabî, Ül Razî Sam'el râza (cadde, caddeye xalis) Salman myutur, (koridan bâz) Ül Nazmî (şâmilnâme) Ül Mahsun (Jelîn cüye), Jusif Kâfar (şeyhâssıf) ve Ül Qulu Noçol zâmi (şeyhâssıf). Mîdar.

ƏLI-RAZЬ

JUNITMARAM

1905 inqilabың bir соң okoloğarı sarsırdын жатын мүшкілдер төрпәдін ојаттынды.

Cər hukumatlaş və kohm quruluşa qorşu nifrat-
lar artdıqda idi. Zülzələrlə və cəsail arasından fənlər
və kohmalar deşa ləkl çobanla, lək aqənlər emalə golmır-
di. Bu çobolların orduları yz-yzə durub cöküşə və
məyharəzə həbində, arı-sırı hycümardı botanurdular.

Ajlıman, tarponmak, harı getmek, qurtuluş va
azadıq geyni carı massabılı olmusdu. Dün, moh-
malı, molla bəjər, xanlar, tacirler, qolcomadalar va
qocular 1965 iqtisadiyyatdanşasında az rol olsalar-
dır. Bütür: car istifadəsindən bərkiməsələr qo-
maksıllar, ebdənən birşəldə, İngiləz böyümə-
şəkili olaraq kurukəməyi unun qol qazanı olaraq,
məqsəd, rütbələrin fəaliyyəti, xan-bəjər, tacir, qolco-
maksılları və qocular daşınanlıqlar.

İkinci cobbado İsa, İçi horakat ve olşamların-
dan torpulu abulan şenlikler dalaşmışlardır. Bu şen abla-
wiss'lerin eşi sz, ayvaca zeli ihsan, Bucular soşalarını
çıkarmanın belo qorqub seçseçmişse dansırmaya belo qor-
quurlardır. Gence soşalarını bitysh myqaddarları ve amak-
çılırlarının hivyan masaları Szah Abbas'ın məməlliyyəti həll

Bu milli qomito bytyu quberaňda olan, qacaq-qualdur destaslarini da oz alins abdu 1500 nofara kibi silabda qayvaga mallik olmasudy. Qomitanin esas maqsadti tyra amaksellerkil, ermanli amaksellergiz yozrmas qaldarbas milli qurusqlar, artarmaq ta jenilige qarsa mydaraza arapsaq idi.

Kordovalı-Sadıq ve Hədəfər ermənilər-tarzdarları-sən deyə bozqırıları kəndlər sənət kəndlər apardalar. Kəməryi Qulma, Bajram, Musanı və Mikaləli dəmitlər ləşlərinə qosulub奴ur deyə oldırdalar.

— бардың даңынчылыктың
1966-жылдың април айында — Молла-Насретдиннен
зуралындың көбүрек жаңырынды. Бир 12 ылғы сатылан
Молла-Насретдиннен 100 тийзиктөрдөн салып табылуп
тартылды. («Нұтак» оазети 10 ақпанда 1966-жылда Зардалан
аланында оқсары, молласар ван барзалий, шайтанын
мұндуз. Кінді гана мәсіндең бидер миндерлардан ми-
нилдік болып санады да, мәсіндең сауыттың. Манбарда: «Би
зуралын, оғынан, жазан, кап едап алған шайтан калдиді,
оңғанын да шактілікке бағытқа бела һарамада». саслары
есептілді).

Molla Nasreddin'in kılıcı nomrosu saticular silindan alambah caradı. Ucucuyu nomro gizli tuttu. Bu vazifiligi tak satıcı, yüzde yüzde hilk abdalar tizgore arazirdi. Molla-Nasreddin'in gemicili omzulu kiyafeti aramıştı. Sanki jalıhname bolyk to'sr olaitdi. Kogorloko, din, amevhumata, ucurredim bildi, olsa da addisligi aqar zorbalar ederdi. Cag boyumkii işsizlikta le yuzuy, olsun elmaslara va prisvarlansanma no oldigalarına gosarıldı. Bellora xantara, qoculara ve taciflara apas-

soylurdy. Marsijazanlar, faktylar va qezi lıbyldaşocular
ho saptırıyırda. O genis otoksi kytiasiñın jaralarında-
ki, qarımokisi qarogırbaşlı olan dermanları gos-
taledi.

Mollaşar, mərsiyanalar, bəllər, xəndək, dincələr, atəndilər, şəxslər, mülkədar, tacir və əcəmələr yarımçıq. Bunaqlıqları qurğunda sərvətən pəriş və həltəq dəyərçuların aqzalarına gələn bacırları deşib hycəmlərdə bulundular.

Molla-Nasreddinə zidd olan ynsyrlar bu həcviyənin surətini işzaraq, birləşdirirən pəşədular, «Molla-Nasreddin» zurnalının on qoddar döyməclərindən bir də İran qosulları «İqbaliyyəzvərə» idi.

ardı. Tiliñi qasub «Molla Nascradan» panahınsas
məçber oldun. Cəlli Məmməd Qulı zada və Əmər-
Faiq gorıwuc yecə maraşlıq panahınsaslı isidim.
Cəlli Məmməd-Qul zədəvalı ev və idarə oları «Da-
vətçilik» sərvədəm. Davidevçilik kycə 24 son-
cunu qazanıb. Pərvəndələr işlərə cəhdən. Nəcəs son-
cunu qazanıb. Pərvəndələr işlərə cəhdən. Qariderdə bı-
rı məni qarsılaşdırıb. Vəfər «Yəs - godin». dedi. Bəsən
mən olduğunu tanımam. Mən qazanıb spərab qara
saqqalı bır xəsəslə tansı eidi. «Mirzə Bəhrib Səhi-
bər-həqiməbzür» dedi. Hər xəsəslə Cəlli Məmməd-Qul
zada idarəcəm. Sabrlı təmən oludəm sonrə bı-
rı.

Qapıdan ilk neser da bu qabilələr girdilər. Buntarla da təsdiq oldum. Buntarla biri, Qurbən-Əli Sərifov, İkinci Əlli-Qulun qəməyçisi idi.

дартан жаңын ақыны гүзүүдө гөрүп ташымады да жана
дара көтөмчөлөрдө. Бенак ки, бөйкөн көргөн иштөө аял
бөттөнчөлөттөн болыштыра. Коли маанини сонхтоо варында
Гөсөнчөнөн көтөмчөлөттөн көрсүлдү.

Bilib bu sozleri dedi: "Voxilatish beri ferdo bela kengisindir. Bir bos zabardos tursalmasiz, curab mybyr, jazzaq yu oquculmasa dolyb incitishler. Doreba, dajamnaq yu mybarzo apartay lazardsa. Sabri de sansi kibi Shamsatada incitishler. Hatta iddyrmak bela istemeler. Man ozym eyim beri daelgashda dolyb takhiyo qarsan dashu. Mollashev yu ba'ssir uzuun myyedet mybarzo lazardsa, esesinde qazanmaqda."

Sabit İla bir neçə gün gəzib dolandı. Bir gün
Molla Nəsreddinə gələrək, "Şəhərdən
səmərə, sözləri bittirdikdən sonra, Baxa və Qarabağdan
aldığın haqqları bizi oqub. Təzür-baj Aşurbəyovun
əməli oldyrımkıç yeyin Tilişo goldijin da sellədi.

«mous-Nosrodiis». İdarəcəsində oturadıqımız hədəf Səfir Sırvətəliyə Jazidəyi:
«Əşəhər biliab-əliyyü-əzim».

Qızıl-qurşamı asırvanınlar -Şerini oğdu. Maş-
dən təsliyinə Gəncəlli:or:
El hamdan dañda Gəncəlli!
har yəzə qorqu salan Gəncəlli!
Məməlli!

Mülakaları queşir olan Göncüll!
Çiğlana sal, bez acıları **Göncüll!**
Dolyn manı flingo, kycə, dalandas,
Seçd-Hysejn tıqlarımın jolanda,
Sırınbal, bagamı qapaz salanda.
Ölmələ bir qılıb işçən **Göncüll!**

Molla-Nasreddin - 1905 inqilabının meyvəsi olub
ləhədi və qurə sorğusun tezliyər altındadır. "Mop-
hop" - və onun müdafiəçiləri tətbiqdir. Orijin inqilab
meyvəsi olub Azərbaycan proletər inqilabı. Molla-
Nasreddinin qızılından döşmənlər dəj-xən, molla, qoç-
laçlı və qoşıl zibləri süpyrab orada cəqarda və
əməkəl həyətindən inqilabçıdır.